

MƏNFƏƏT VƏ ZƏRƏR HAQQINDA HESABAT

Mənfəət və zərər maddələri	İlin əvvəlindən hesabat tarixinədək, hesabat tarixi də daxil olmaqla
1. Faiz və gəlirlərin bu qəbildən olan növləri, cəmi	52,854.71
a) kreditlər üzrə faizlər, cəmi	37,644.33
a1) neft sənayesi müəssisələri	-
a2) energetika və təbii ehtiyatlar	984.34
a3) a1) və a2) sətirləri istisna olmaqla, sənayenin digər sahələri	6,103.37
a4) ticarət və xidmət sahəsi	18,452.02
a5) kənd təsərrüfatı	270.03
a6) ipoteka kreditləri istisna olmaqla, şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə kreditlər	1,241.58
a7) daşınmaz əmlakın alınması və tikilməsi üçün fiziki və hüquqi şəxslərə verilmiş ipoteka kreditləri	4,308.86
a8) banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	309.70
a9) mərkəzi və bələdiyyə idarəetmə orqanlarına verilmiş kreditlər	-
a10) sair kreditlər	5,974.43
b) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla)	116.47
c) digər banklarda depozitlər	1,046.19
d) qiymətli kağızlara investisiyalar	13,751.47
e) ticarət üçün qiymətli kağızlar	296.25
f) maliyyə lizinqi	-
2. Faizlər və onlara bağlı xərclər, cəmi	12,354.69
a) depozitlər üzrə faizlər, cəmi	8,596.04
a1) Hüquqi şəxslərin tələbli depozitlər (bütün cari və çek hesabları daxil olmaqla)	344.78
a2) fiziki şəxslərin tələbli depozitlər	23.97
a3) hüquqi və fiziki şəxslərin müddətli depozitləri	8,227.29
b) AMB-nin kreditləri	2.44
c) banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 günədək olan kreditlər)	-
d) bankların depozitləri	905.71
e) banklara 7 gündən çox olan müddətə verilmiş kreditlər	2,387.23
f) beynəlxalq maliyyə institutlarından alınan borclar daxil olmaqla digər maliyyə müəssisələrinin kreditləri	383.37
g) mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri	-
h) bank tərəfindən alınmış ipoteka kreditləri	-
i) bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri	-
j) faizlərlə bağlı digər xərclər	79.90
3. Xalis faiz mənfəəti (zərəri) (sətir 1 çıx sətir 2)	40,500.02
4. Qeyri-faiz gəlirləri, cəmi	11,966.89
a) hesabların aparılması üzrə xidmətlərdən komissiyon gəliri	2,990.02
b) məzənnə dəyişməsi daxil olmaqla, valyuta əməliyyatlarından xalis gəlir	5,397.26
c) digər xidmət növlərindən komissiyon gəliri	1,785.37
d) işgüzar şirkətlərdə iştirakdan və çətin realizə edilən qiymətli kağızlara investisiyalardan gəlir, cəmi	-
d1) icmallaşmamış törəmə şirkətlərdə (50%+1 səs hüququ verən səhm) iştirakdan gəlir	-

d2) digər icmallaşmamış şirkətlərdə və birgə müəssisələrdə (50%-dən az) iştirakdan gəlir	-
e) digər qeyri-faiz gəlir növləri	1,794.24
5. Qeyri-faiz xərcləri, cəmi	24,115.71
a) əmək haqqı və digər kompensasiya növləri, cəmi	8,638.63
a1) əmək haqqı	5,496.39
a2) mükafatlar	1,516.69
a3) kompensasiya və müavinətlərin digər növləri	-
a4) məşğulluq fonduna ayırmalar daxil olmaqla sosial təminat xərcləri	1,625.55
b) bank fəaliyyətində istifadə olunan əsas vəsaitlərlə bağlı xərclər, cəmi	6,075.10
b1) icarə haqları	1,839.78
b2) amortizasiya	2,089.02
b3) əsas vəsaitlərin saxlanması üçün maddi-texniki təminat xərcləri	720.33
b4) əsas vəsaitlərlə bağlı sair xərclər	1,425.97
c) əməliyyat və digər qeyri-faiz xərclərinin sair növləri	9,401.98
6. Xalis əməliyyat mənfəəti (zərəri) (sətir 3 üstəgəl sətir 4 çıx sətir 5)	28,351.20
7. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar (xərclər)	9,646.04
8. Vergilər və bank fəaliyyəti ilə bağlı gözlənilməz xərclər ödənilənədək xalis mənfəət (zərəri) (sətir 6 çıx sətir 7)	18,705.16
9. Gözlənilməz fəaliyyət növlərindən və əvvəlki dövr üçün uçotdakı dəyişikliklərdən mənfəət (zərəri), cəmi	-
a) daşınmaz əmlakın satışından mənfəət (zərəri)	-
b) sair mənfəət (zərərlər)	-
10. Vergilər ödənilənədək xalis mənfəət (zərəri) (sətir 8 üstəgəl (çıx) sətir 9)	18,705.16
11. Mənfəətdən ödənilən vergilər	3,713.44
12. Vergilər ödənildikdən sonra xalis mənfəət (zərəri) (sətir 10 çıx sətir 11)	14,991.72
13. Hesablanmış dividendlər, cəmi	14,991.72